

Tamilla Vahabova
ADPU

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ ƏQLİ TƏRBİYƏ NƏZƏRİYYƏSİNİN İNKİŞAFINDA AZƏRBAYCAN MAARİFPƏRVƏRLƏRİNİN ROLU

Açar sözlər: Azərbaycan maarifpərvərləri, ictimai-pedaqoji fikir, əqli tərbiyə, XX əsr, tərbiyə nəzəriyyəsi.

Key words: Azerbaijani enlighteners, social and pedagogical ideas, mental education, XX century, theory of education.

Ключевые слова: азербайджанские просветители, социально-педагогические идеи, умственное воспитание, XX век, теория воспитания.

XX əsrin əvvəllərində Azərbaycan maarifpərvərləri əqli tərbiyəyə ümum-xalq işi kimi baxır, ona fərdlərə aid lokal məsələ kimi yanaşmırlılar. Onlar dərk və təlqin edirdilər ki, ümummilli miqyasda əqli tərbiyəyə nail olmadan vətən övladlarında millət, vətənpərvərlik, insansevərlik duyğusu, ölkənin hər bir vətəndaşını, dindasını sevmək hissə də yaratmaq mümkün deyildir. Hər bir vətəndəş bir fərd kimi başqa vətəndaşların hürriyyətini, xoşbəxtliyini, yaxşı yaşayışını, nəhayət, vətən övladlarının kütləvi azadlıq və istiqlaliyyətini o zaman dərk edəcək, istəyəcək ki, yüksək zehni tərbiyə, dünyagörüşü qazanmış olsun. Ü.Hacıbəyov “Təəssüflər olsun” (“İşşad”, 1907, 23 fevral) məqaləsində bu mətləbin dolğun və maraqlı şərhini verir. Onun sözlərinə görə, biz mərifət, mədəniyyət və əqli intellektə yetərinçə malik olmadığımızdan həyat və möişət barədə düşüncələrimiz yarımcıqdır. Biz analaya bilmirik ki, hər bir fərdin rifah və səadətə ömüri sürüb yaşaması onun üzvü olduğu cəmiyyətin rifah və səadətinə bağlıdır. Ona görə də heç vaxt ümumi cəmiyyətin mənafeyini nəzərə almayıb, ancaq öz xüsusi mənfəətimizi güdüruk. Elə güman edirik ki, birimizin səadət və xoşbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. O səbəbə öz xüsusi mənfəətimizi axtaran zaman yoldaşlarımızın zərər və ziyanını özümüz üçün bir vasitə bilirik. “Ola bilsin ki, bu kimi vasitələrlə biz özümüzə bir şey qazanıraq”. Özümüzü xoşbəxt və məsud görürük. “Lakin həqiqət-də biz öz-özümüzü böyük bir bədbəxtliyə sövq edirik. Çünkü bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. O irtibat qırıldıqda, heç birimizin səadəti baqi qala bilməz” [1, 70]. Üzeyir bəyin fikrincə, elə bir cəmiyyət ola bilməz ki, orada ümumi üzvlərin mənafeyi nəzərə alınmadığı halda, işin axırı hər bir üzvdən ötrü uğurlu olsun.

“Halimizə dair” (“Həqiqət”, 1909, 29 dekabr) məqaləsində Üzeyir bəy Qafqaz müsəlmanları arasında son vaxtlar elmə, maarifə, təhsilə, bilik kəsb etməyə meyil və marağın artlığına sevindiyini ifadə edir. O, bunu əqli tərbiyənin kütləvi-ləşməsi yolunda uğurlu addım kimi dəyərləndirir və göstərir ki, bir çox vətəndaşlarımız asta-asta qəflətdən ayılıb dərk etməyə başlamışlar ki, “indiyə qədər sürdüyüümüz həyat deyildir, bəlkə, həyat içinde bir məmatdır”. Bu həqiqəti dərk edən bəzi valideynlər övladlarına tərbiyə verirlər ki, onlar gələcək “həyati-bəşəriyyətə hazır olsunlar” [1, 141].

Q.R.Mirzəzadə ictimaiyyəti başa salmağa çalışırdı ki, islam dini heç də bəzi mürtəcə, savaddan məhrum ruhanilərin dediyi kimi elmin, zehni tərbiyənin əleyhinə deyildir. Əksinə, bu din elmə, onu mənimseməyə “elm imanın meyvəsi və islamın çırğdır” hədisinin mənşəqi ilə yanaşır [4, 23].

Həmin dövrün məktəb və maarifçilik hərəkatının öncüllərindən olmuş Q.R.Mirzəzadə onu da xatırladır ki, “insani kamala yetirən ağıldı. Ağıl məəttəl qalarsa, insan günbəgün tənəzzül edər” [4, 34]. Ağıl o zaman qüvvət kəsb edib mükəmməl olur ki, elm və mərifətlə birləşir. Elm, mərifət ağlınlı və ruhun qidasıdır. Necə ki, yemək vticudun qidasıdır. Vücud qidasız yaşaya bilmədiyi kimi ağıl və ruh da qidasız zəif düşər, sahibinə bir səmərə verməz [yenə orada].

Milli ideologiyamızın bayraqdarlarından olmuş M.Ə.Rəsulzadə yalnız əqli tərbiyənin əhəmiyyətindən danışındı. O, əqli tərbiyə üçün lazımlı gələn vasitələrin qayğısına qalmaqdan, onların intişarına rəvac verməkdən də söhbət açırdı. M.Ə.Rəsulzadə göstərirdi ki, bu vasitələr olmadan vətəndaşların elmini, biliyini, həyatı baxışını, dünyagörüşünü yüksəldib lazımi intellektual səviyyəyə yüksəltmək mümkün deyildir. O, ziyanları, millətin imkanlı şəxslərini əqli tərbiyədən məhrum “qara xəlq” in “əql və idrak” in “ağ etmək”, yüksəltmək yolunda səy göstərməyə, qeyrət etməyə çağırırdı. Bu münasibətlə “Açıq söz” qəzetində (1916, 23 mart) yazdı: “Qara xəlqi” bəğənmək, lazımlı olduğu zaman onu meydana çəkib də bu, ya o surətlə idarə etməkdən ibarət degildir. Qara xəlqi sevənlər qoy onu işıqlandırınsınlar. Qoy onu işıq və əməl nəşr edən gözəl teatro əsərlərinə tamaşaaya çəkisnlər, asan dildə zəmanə və onun ehtiyacı həqqində oxutdurduqları leksiyalara aparsınlar, xəlq üçün açılan dərülüfununlara götürsünlər, gecə kurslarına yol eləsinlər, onlar üçün qiraətxana açınsılar, kitabxanənin qapısını üzlərinə bağlaşmasınlar.

“Qara xəlq” ancaq bu vasitələrlə “ağ” ola bilər. Cəmaət ancaq bu yollarla hissli, duyğulu olur. Bu surətlə tərbiyə olunan xəlq arasından təbii olaraq xidmət etmək meyində olanlar tapılar” [6, 353].

M.Ə.Rəsulzadənin fikrincə, ən mühüm əqli tərbiyə vasitələrindən biri məktəbdır. Lakin məktəbin normal tərbiyə vasitəsi olması üçün onun məzmunu normal, müasir tələblərə uyğun olmalıdır. Onun müəllimi, dərs programı, dərslikləri, tədris olunan fənləri, dərs üsul və metodları və s. zamanın tələblərinə müvafiq olmalı, gənc nəslin əqli-intellektual potensialını yüksəltməyə, müasirləşdirməyə xidmət etməlidir. 1916-cı ildə “Açıq söz” qəzetində (15, 16, 17, 21, 27, 31 mart, 4 aprel, 2, 6, 7, 10 iyun) silsilə şəklində çap olunmuş “Məktəb və mədrəsə” traktatında müəllif bu məsələnin geniş şərhini verir. Köhnə məktəbləri (mollaxanaları, məscid məktəblərini) kəskin şəkildə tənqid edən Məhəmməd Əmin bəy bu məktəblərin heç bir xüsusiyyəti ilə təlim və tərbiyəyə yaramadığını söyləyir. Onun sözlərinə görə, məktəblərdə tədris və tərbiyənin məzmununu elədir ki, o, təhsil alanların ruhunu, qəlbini, ağlınlı zərrə qədər də tərpədib onlara “həqiqi din və həqiqi milliyyət fikri” aşılımaqdan, hansısa gərəkli bilik verməkdən uzaqdır [6, 428].

Milli intibah dövrü Azərbaycan maarifçilərinin əsərlərində “əqli tərbiyə” əvəzinə çox zaman “mərifət” termini işləndiyini görmək olar. Başqa sözlə, “mərifət sahibi” ifadəsi ilə Azərbaycan maarifçiləri elmə, biliyə, mədəniyyətə yiyələnmiş mütərəqqi fikirlə, ziyanlı keyfiyyətlərinə malik şəxsləri nəzərdə tuturlar. Oxuyub mərifət sahibi olmaq məqsədə uyğun səviyyədə əqli tərbiyə kəsb etmək anla-

mina gəlir. Onların fikirlərinə görə, cəhalətə mərifət üz-üzə qoyulur. “Cəhalət xəstəliyi”nin müalicəsi “mərifət dərmanı”nda tapılır. S.M.Qənizadə “Gəlinlər həmayili” romanında müəllim-tərbiyəçi Şeyda bəyin dili ilə bu həqiqəti belə ifadə edir: “Dünyada hər bir mərəzə əlac varsa, cəhl mərəzi üçün hərgiz müalicə yoxdur. Hərçənd buyurmuşular ki, cəhalət zəhərinin müslühi mərifət tiryəkidir, amma mənim rəyimlə, cəhl edən kişi istifraqçı bir mərəza bənzər ki, məzaci heç bir davanı qəbul etməz... Cəhl ruhun cünunluğudur ki, mərifət təvizi onu qaytarıramaz” [3, 75]. S.M.Qənizadə gənc nəslü “mərifət xəzinəsinə” yönəldib onu “mərifət neməti” ilə qidalandıran müəllimləri dünyanın ən bəxtəvər zümrəsi hesab edir [3, 19]. “Mərifət xəzinəsi” kimi o, əqli tərbiyəni nəzərdə tutur.

F.Köçərli “millətin ruhani tərəqqisi”nin əqli tərbiyəyə bağlı olması üzərində israr edir. O, hesab edir ki, elmsizlik, avamlıq insani cürrətsiz, hünərsiz, xar və zəlil edir. İndi müsəlmanlar bu vəziyyətdədir. Avamlıq ucbatından onlar öz vətənlərində də özlərini yadlar kimi hiss edirlər. Məhz elm, bilik sayəsində əcnəbi millətlərin, xüsusilə də avropalıların cürət sahibi olub müsəlmanları, habelə geridə qalmış başqa millətləri əsərat, qorxu altında saxlayıb istismar etdiklərini kütləyə başa salmaq Firidun bəyin “Dünyada bəla nədən törəyir?” (“Tərəqqi”, 1909, 26 mart) məqaləsinin əsas ictimai-pedaqoji qayəsini təşkil edir [2, 215]. “Həqiqi gözəllik və hərəkətsiz nisfimiz” (“Tərəqqi”, 1909, 26 aprel, 29 iyul, 4 avqust) məqaləsində isə F.Köçərli göstərir ki, insanın gözəlliyyi onun surətinə, zahiri yaraşığına deyil elm, kamal, bilik və mərifətinə, yəni əqli tərbiyəsinin dərəcəsinə bağlıdır: “Və lakin insanın gözəlliyyi, zahiri məlahət və hüsnü lətfatdən ibarət olmayıb, onda ağıl və farasetin mövcud olmayı dəxi əvvəlinci şərtlərdəndir. Zahiri gözəlliyi və hüsnəcamalı kamala yetirən ağlınlı nuru və mərifətin ziyasıdır. Ağlısız və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir. Bir surət zahirdə nə qədər düzgün, eybsiz və qüsursuz olsa da, onda ağlınlı nuru təcəlli etməsə, o surət dilpəsənd, könüləhici və fərəhgəstirici ola bilməz” [2, 219].

Bəhs edilən bu zaman kəsiyində vətənpərvər Azərbaycan ziyalıları yalnız zehni tərbiyənin nəzəri məsələləri ilə bağlı müləhizələr yürütməklə, rəylər söyləməklə, təsviqat işi aparmaqla kifayətlənmirdilər, problemin praktik cəhətləri ilə də məşğul olurdular, yəni vətəndaşların əqli tərbiyəsinə inkişaf etdirmək, yüksəltmək yolunda nə mümkündürse, onu da edirdilər. Onların bu cəhd və əziyyəti mətbuatda, dərsliklərdə, mütaliə kitablarında da aydın görünür. Belə bir cəhd və əziyyət həm böyükərin, həm də kiçiklərin əqli tərbiyəsinin yüksəldilməsi yolunda atılmış addım idi.

O dövrün mətbuat səhifələrində kütlənin zehnini, intellektini inkişaf etdirməyə yönəlmış külli miqdarda rəngarəng əsərlərə rast gəlmək olar. Qələm sahibləri bu işi xidmət edən, fayda getirən xeyli mütaliə kitabları çap etdirirdilər. O kitabların bir qismi orijinal əsərlər kimi həmin müəlliflərin öz qələminə məxsusdur, digər qismi isə müxtəlif dillərdən Azərbaycan dilinə tərcümə edilmişdir. Onların arasında istər bədii, istər elmi, istər publisistik, istərsə də pedaqoji nümunələrə rast gəlmək mümkündür.

Həmin dövrə xeyli məktəb dərslikləri, böyüməkdə olan nəslin mütaliəsi üçün qiraət kitabları, həmçinin uşaq mətbü organları da meydana gəlmişdir. Demokratik ruhlu milli xadimlərimiz tərbiyə vasitələrinin intişarında da əqli tərbiyə

amilini nəzərə almış, onun inkişafı qayğısına qalmışlar. Mütərəqqi, müasir məzmunlu dərsliklərin əksəriyyətində müəlliflər hökmən bu və ya digər şəkildə zehni tərbiyənin şagirdlərə necə, hansı səviyyədə ötürülməsi detallarına xüsusi fikir vermişlər. Bunu o zaman mətbuatda məktəb dərslikləri barədə yazılış rəylərdə də görmək olar. Məsələn, F.Köçəri 1910-cu ildə "Zaqafqazye" (2 aprel) qəzetində çap olunmuş "Vətən dili" dərsliyi haqqında "Cənab Şirvanskinin rəyi münasibəti" sərlövhəli rəyində deyilən cəhəti mümkin qədər nəzərə aldıgını bəyan edir. Yaxud M.Mahmudbəyov və A.Səhhətin müəllifi olduqları "Yeni məktəb" (1909) dərsliyini o zaman pedagoji ictimaiyyətin müsbət qarşılanmasının bir səbəbi də burada şagirdlərin əqli tərbiyəsinin diqqət mərkəzində saxlanması idi. Ü.Hacıbəyov 1909-cu ildə "Tərəqqi" qəzetində (11 sentyabr) işıq üzü görmüş məqaləsində dərsliyin məzmununu təhlil edərək onu müsbət qiymətləndirir. Üzeyir bəy dərsliyin tərtibi zamanı əqli tərbiyə amilinin kifayət qədər nəzərə alındığını nəzərə çatdıraraq yazırdı: "Kitabın uşaqlarda gözəl hissiyat tərbiyə edən bir hissəsi bu dörดüncü qism ilə qurtarır, sair yerda qalan qismlər isə uşaqların məlumat və biliyini artırmaqla ağlıq nəşvü-nümasına kömək edir. O qismlər bunlardır: insan, heyvanat, nəbatat, su-dəniz; bu qismlər tarixi-təbii elminə dair olub, ara-sıra hifzü-sih-hədən də nafe məqalələr vardır. Bundan sonra coğrafiyadan ümumi məlumat verilib, əzümlə ölkəmiz olan Qafqazdan və Bakı quberniyasından müfəssəl məlumat vardır. Lap axırda xüsusi bir qism olmaq üzrə Lermontovun məşhur "Mtsiri"indən Səhhət cənablarının bir böyük parça tərcüməsi mövcuddur" [1, 244].

Göründüyü kimi, Üzeyir bəy dərsliyi onun məzmununun zəngin, uşaqların zehni tərbiyə imkanlarına müvafiq və yararlı olmasına görə bəyənir və təqdir edir.

Müəlliflər dərslikləri yazarkən və tərtib edərkən oradakı həm bədii, həm də elmi və pedagoji materialların uşaqların əqli potensialına uyğunluğu, ona nə verə biləcəyi üzərində ciddi şəkildə düşünür, bu vacib məsələyə son dərəcə həssas yanışlardır. Hansı yaşda uşaqlara hansı tipdə dərslik lazımdır? Bu dərslik hansı həcmidə, hansı səpkida materiallarla təmin olunmalıdır ki, şagirdlərin zehni tərbiyəsinə müsbət təsir göstərsin. Pedagoqlarımızın bu məsələyə necə ayıq münasibət göstərdiklərini təsəvvür etmək üçün Rəsîd Əfəndizadənin "Bəsirətül-ətfal" (II çapı, Bakı, 1907) dərsliyinin mündəricatına və məzmununa nəzər salmaq kifayətdir. İbtidai məktəb şagirdləri üçün ana dili dərsliyi kimi qələmə alınmış bu təlim kitabında məzmun və mündəricə mümkin olan qədər zəngin və əhatəlidir.

Dərsliyin bir hissəsini maraqlı elmi məlumatlar təşkil edir. Məlumatlar yüksək və dolğundur. Verilən bilik və məlumatların nədən ibarət olduğunu təsəvvür etmək üçün sərlövhələrdən bəzilərinə nəzər salaq: "Ev quşları", "Ev heyvanları", "Məktəb", "Bal arısı", "Dağlar və sular", "Dəmir", "Çəltik", "Çay ağacı", "Üfüq və cəhatlər", "Gün, ay və ilduzlar", "Hava", "Havanın yuxarı qatlarında olan soyuq", "Yer nə cürə gəzir", "Buxar, sel, çən, duman", "Kağız", "Kitab basılması", "Şişə", "Yerin şəkli", "Yeni dünyanın tapılması", "Yanar dağlar" və s.

Kitabın II fəslində ədəbiyyat və bəzi ədəbi şəxsiyyətlər barədə sadə, ləkən elmi məlumat verilmişdir. Bu fəsil "Füzuli", "Zərbül-məsəl", "Azərbaycan ədəbiyyatı", "Yazının əsəri", "Üslub", "Qiraət", "İmlasızlıq", "Məktub", "Təbriknamə" kimi sərlövhələrə bölünmüştür. Burada şeirin xüsusiyyətləri, vəzn, və şeir janrları barədə məlumatlar verilir. Dərslikdə xeyli bədii nəst və nəzəm nümunələri-

nə də yer verilmişdir. Bu nümunələr şagirdlərin həm əqli, həm mənəvi-əxlaqi, həm də estetik tərbiyəsi baxımından dəyərlidir.

O dövrün ictimai-pedaqoji mühitində gənc nəslin zehni tərbiyəsində "Dəbistən", "Rəhbər" və "Məktəb" kimi uşaqlı jurnalları da müəyyən rol oynamışdır. Naşirlər öz məcmuələrini maraqlı, oxunaqlı və yararlı etmək üçün var qüvvələri ilə çalışır, orada rəngarəng materiallara – bədii əsərlərə, elmi, pedagoji, publisist və s. səpkili yazızlara, tərcümələrə, tapşırıqlara yer verirdilər. Tərbiyə sahəsində jurnalların əhəmiyyətini, naşirlərin bacarıq və cəfəkeşliyini təsəvvür etmək üçün "Məktəb" jurnalının səhifələrində verilmiş rubrikaların adları ilə tanış olmaq kifayətdir. Məcmuədə "Tarixi-təbii", "Hifz-ül-səhhə", "Mütəfərriqə", "Məsələlər", "Məsələlərin həlli", "Yazı dərsi", "Lügətə-məktəb", "Tərcüməyi-shval" kimi rubrikalar vardır.

Doğrudan da bu rubrikalarda çap olunan material, tapşırıq, göstəriş və məlumatların xarakteri, məzmunu uşaqların zehni tərbiyəsi, bilik və bacarığının artırılması üçün nəzərdə tutulurdu. Materiallara yüksək və sadə dilə, maraqlı məzmunu malik olurdu. "Tarixi-təbii" rubrikasında təbiət və onun hadisələri, prosesləri, müxtəlif heyvanlar, "Mütəfərriqə" rubrikasında müxtəlif elmi məsələlər, kəşf, ix-tira və diqqətəlayiq elmi yeniliklər və s. barədə məlumat verilirdi. "Lügətə-məktəb" rubrikası şagirdlərin mənasını anlamadığı bir sıra söz və istilahların mənasının izah üçün nəzərdə tutulmuşdu. Bu rubrikaya məcmuənin bütün nömrələrində yer ayrılrı. "Tərcüməyi-əhval" rubrikasında bir sıra cahanşüməl tarixi şəxsiyyətlərin hayatı, fəaliyyəti, yaradıcılığı haqqında məlumat verilirdi. Bu şəxsiyyətlər sırasında həm Şərq, həm də Qərb mütəfəkkirlərinə rast gəlmək olar. Onlar arasında şairlər, yazıçılar, filosoflar, alimlər, sərkərdələr, hökmardalar və başqaları vardır.

"Yazı dərsi" və "Məsələlər" rubrikalarında verilən mövzular və məsələlər uşaqların zehni qabiliyyətini, intellektini inkişaf etdirmək baxımından maraqlı doğurur. "Yazı dərsi"ndə oxuculara müəyyən mövzularda (məsələn, "Bahar", "Vətən", "Mən dostumu sevirəm", "Müəllimə hörmət edin") yüksək həcmli inşa yazmaq və onu redaksiyaya göndərmək tapşırılır. Şagirdlərin göndərdikləri işlər arasında ən yaxşları jurnalda dərc edilirdi. Belə bir iş şagirdləri həvəsləndirdiyindən onlar müsəbiqə şəklində təşkil olunmuş bu rubrikada fəal iştirak edirdilər. "Məsələlər" rubrikasında da vəziyyət belə idi. Məcmuədə hər dəfə texminən 2-4 məsələ verilir, şagirdlərin onları həll edib redaksiyaya göndərməsi xahiş edilirdi. Məsələlərin hamısını düzgün həll edib redaksiyaya göndərən şagirdlərin adları, soyadları oxuduqları məktəbin adı jurnalda dərc edilirdi. Bundan başqa, şagirdlərin bir neçəsinə püşkatma yolu ilə mükafat (maraqlı kitablar, yaxud jurnalın müəyyən nömrələri) da təqdim edilirdi. Bu, onların həm məsələlərin həllinə, həm də jurnalda olan marağını artırırı.

XIX-XX əsrlərin qoşağında Azərbaycan tərbiyə nəzəriyyəcilerinin əqli tərbiyə uğrunda apardıqları nəzəri iş və əməli mübarizə uğurla nəticələndi. Bunun nəticəsində çox keçmədən mütərəqqi fikir və düşüncəli, elmlı, zəkalı, vətənpərvər, millətsevər, qeyrətli bir ziyanlı dəstəsi yetişdi.

İstifadə olunmuş ədəbiyyat

1. Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı: Yaziçı, 1985.
2. Köçərli F. Seçilmiş əsərləri. Bakı, Azərb. SSR EA nəşri, 1963.
3. Qənizadə S.M. Gəlinlər həməyili. Bakı: Yaziçı, 1986.
4. Mirzəzadə Q.R. Ayineyi-millət. Bakı: Maarif, 1992.
5. Rəsulzadə M.Ə. Əsərləri. II c. (1909-1914). Bakı: Şirvannəşr, 2001.
6. Rəsulzadə M.Ə. Əsərləri. III c. (1915-1916). Bakı: Elm, 2012.

Резюме
Т.Вагабова

Роль азербайджанских просветителей в развитии теории умственного воспитания в начале XX века

В статье анализируются и исследуются теоретические мысли азербайджанских просветителей, связанные с умственным воспитанием подрастающего поколения в начале XX века.

Summary
T.Vahabova

The role of the Azerbaijani enlighteners in the development of intellectual upbringing theory in the beginning of the XX century

The article analyzes and studies the theoretical thoughts of the Azerbaijani enlighteners related to the intellectual education of the younger generation in the early twentieth century.

Rəyçilər: ped.f.d., dos. Y.Rzayeva, ped.f.d., dos. İ.Məmmədova.